



"İtirilmiş dil"

I hissə - Şərqi xalçalarının dəyərləndirilməsi və simvolikası  
John M. Douglass, M.D. Sue N. Peters

# KOLLEKSIYACILARIN XALÇA İNDEKSİ

Tərcümə: Dilbər Qasimova

Xalçaların dəyərləndirilməsinin təsadüfi metodları ilə, kolleksiyaçı tez-tez o qədər də dəyərli olmayan bir neçə adı əsər əldə edir. Sonra isə onları Şərqi xalçalarının həqiqi ruhunu özündə əks etdirən toxunma məməlumatları ilə əvəz etməyə başlayır. Bu sayaq təsadüfi kolleksiya toplamağın qarşısını almaq üçün hər bir məməlumatı qiymətləndirən planlı bir metoddan istifadə etmək lazımdır.

Təcrübəli diler və ya kolleksiyaçı hər hansı qiymətləndirmə metodundan avtomatik şəkildə istifadə edir. Bu zaman o, çoxlu sayıda xalçaları görməklə, onlara toxunmaqla topladığı biliklərə və tanış kolleksiyaçılarından, dilerlərdən eşitdiyi fikirlərə əsaslanır. Sistematiq yanaşma hətta təcrübəli insanlara belə sahvlərdən yayınmağa kömək edə bilər. Qaydalı şəkildə tərtib olunmuş bir siyahı həm yeni, həm də daha təcrübəli kolleksiyaçıya yardımçı ola bilər.

Yeni kolleksiyaçıların başqalarının təcrübəsindən faydalanan kimi asan bir yolu var. Kolleksiyaçıların Xalça İndeksinin meyarlarını öyrəndikdən sonra siz səriştəli bir dilerdən hər hansı bir əsərin dəyəri barədə fikir bildirməsini deyil, onun birdən ona kimi hər bir kateqoriya üzrə qiymətləndirməsini xahiş edə bilərsiniz. Bu texnika dilerin qiymətləndirməsinin subyektivliyini azaltır, çünki belə olduqda diler xalçaya bir neçə müxtəlif aspektdə baxmalı olur. Kolleksiyaçıların Xalça İndeksindən istifadə etməsi xalça dilerinin öz xalçalarına daha yüksək və eyni zamanda digərlərinin xalçalarına daha az qiymətləndirmə meylini azaldacaq.

Bu bölmə xalça kolleksiyaçılarına və dilerlərə hər hansı bir xalça haqqında fikirlərini toplamaya və ya onu almaq, ya da yan keçmək qərarını verməkdə yardımçı olacaq. Bazarların bugünkü vəziyyətində bəzi füsunkar xalçalar dil açıb "yalvardığı" halda, keyfiyyətli bir cüt neylon corabdan artıq bədii mahiyyəti olmayan xalçalar yüksək qiymətə satılır.

Xalça dilerləri sadəcə gündəlik tələbatlarını ödəmək üçün vaxtlarının və güclərinin çoxunu döşəmə və bəzək xalçaları alıb-satmaqla keçirirlər. Bu fealiyyət onlara bəzi kolleksiyaçıların əsərlərini alıb saxlamağa imkan verir. Bir gün kolleksiyaçı bazarı bu dilerləri dəstəkləmək üçün kifayət qədər böyük ola bilər və bu, kommersiya bazarının kolleksiyaçı bazarı üzərində təsirini azaldar. Amma indi xalça dilerləri yaxşı xalçaları müştərilərdən də çox sevirlər. Bugünkü xalça bazarı ziddiyətli və çəsdiricidir; çünki bədii xalçalara və kommersiya xalçalarına eyni gözəl baxılır. Unudulub ki, bəzəki xalçalar xüsusi olaraq divar və mebel bəzəyi kimi, bəziləri isə döşəmə üçün tərtib edilib. XIX əsrin sonlarında aid və gününə 2 senta yaxın ödənişlə uşaqların toxuduğu İran fabrik xalçaları zərif toxunuşuna və mükəmməl vəziyyətinə görə bir çox dilerlər tərəfindən qiymətləndirilir. Bununla belə, çatın iş şəraitində hazırlanıqları üçün bu xalçalarda ruh, orijinallıq və həyatlılıq çatışır. Bundan əvvəlki sənət əsərləri həmin dilerlərin nəzərindən yayına bilər, çünki nə toxunuşu bir o qədər zərif deyil, nə də vəziyyəti o qədər ürəkaçandır. Bununla belə, rənglər və xarakterin tamamilə üstün olması bu cür əsərləri kommersiya məqsədləri üçün istifadə edilən xalça kateqoriyasına deyil, incəsənətə şamil edir. XX əsrin əvvəllərinə aid rənglənməsi, yuyulmuş "Saruk"lar və "Kaşan"lar iqtisadi böhranla üzüşəndə, bədii xalçalar üçün yüksək standart və nüfuzu qoruyub saxlamaq üçün kolleksiyaçılara dürüstlükləzimdir.



1



2

1. Xalça. "Kirman". Yun. Xovlu. 265x195. XVII əsr. Şəxsi kolleksiyadan.  
2. Xalça. "Uşak". Yun. Xovlu. 147x119. XVII əsr. Şəxsi kolleksiyadan.

1930-cu ildən tə 1955-ci ilədək davam edən sükkutdan sonra əntiq xalçaların qiymətləri yavaş-yavaş qalxmağa başlaşa da, bu əvəzsiz əsərlərin qiyməti oxşar rəsm əsərlərinin, mebellərin və ya saxsı məmələtlərin qiymətinə uyğun gəlmir. Bir neçə sabəbdən Qərb zöv-qü hələ də bu xalçaları abstrakt incəsənətin ən yüksək ifadəsi olan əsərlər sırasına daxil etməmişdir. Birincisi, bu əsərlər adətən anonim olurlar. Rəsm əsərlərdən fərqli olaraq, toxucunun şöhrətini nəzərə almadan, insanların xalçanın keyfiyyətini mühakimə etmək məcburiyyəti qarşısında qalır. İkincisi, xalçaların çoxu qadınların sonat əsəridir və cəmiyyətindən kişilər tərəfindən yaradılan sonat nümunələri qadınların əl işlərindən daha çox gəlir gətirir. Son illərə kimi ciddi qəbul edilməyən folklor incəsənəti kimi, xalçalar ev üçün - qadınların sahəsi üçün istehsal edilirdi. Üçüncüsü, praktik istifadəyə yaranan incəsənətə qarşı ayrı-seçkilik vardır. Kasa və mebel kimi sənət əsərləri kimi qəbul edilən bəzi əşyalar gözəl olduğu qədər



istifadəyə yararlı əşyalar kimi tərtib edilərsə də, çox yüksək qiymətləndirilən sənət əşyalarının çoxu əməli baxımından yararsızdır. Xalçadan yatağın və ya mebelin üzərini örtmək, bədəni qızdırmaq və ya döşəmək üçün istifadə edilə bilər. Dördüncüsü, xalçaların incəsənət əsəri deyil, dekorativ sənət əsəri kimi təsnifat onların sənət forması kimi qəbul olunmasını ləngidirdi.

Xalçalar "İranın, Qafqazın, Türkiyənin və Çinin "savadsız" insanlarının poeziyası və şərpisi" adlanır. Həmin insanların bədii zəkasının oynaması və çıçəklənməsi bizə məlum olan Şərq xalçalarının yaranması ilə nəticələnib. Bu köçəri və kənd adamları səbirlə, əzmkarlıqla gözəl xalça yaratmaq arzularının ardınca gedərək füsunkar sənət əsərləri yaradıblar. Zərif xalçanın toxunuşuna prosesi ayırlar və bəzən illərlə davam edir. Bütün proses nizam-intizam tələb edirdi. Köç vaxtı toxucu hananın çərçivəsinə söküür və yarımqı işi golən fəslədək taxır salır. Vaxt çatanda əriş hanada yenidən dərtlər və iş yenidən başlayırı. Bəzən isə bu əsərlərin yekunlaşması illərlə davam edirdi. Lakin xalçanın üzərində keçirilən vaxt onun dəyərini müəyyən etmir. Bəzəi xalçalar böyüklüyünə və zərifliyinə görə daha çox vaxt tələb etə də, bədii cəhətdən kəsibdir; amma xalça ustası tərəfindən toxunmuş sadə bir xalça - uşaq çantası və ya divar kisəsi göz oxşayır.

Xalça kitablarının çoxu toxunuşa dair materiallardan, metodlardan və terminologiyadan

bəhs etdiyiindən, biz həmin məlumatı burda təkrar etməyəcəyik. Biz xalçaların "dəyərini" müəyyən etmək üçün yeni və dəqiq bir metod təqdim edəcəyik. Kolleksiyaçıların Xalça İndeksi hər biri 0-dan 10-adək dəyəri olan on kateqoriyadan ibarətdir. Hər bir kateqoriyada xalçaya həmin xüsusiyyət üçün reallıqda gözlənilənlə müqayisədə bir rəqəm verilir – məsələn, 8.2 qiyməti onu göstərir ki, xalça həmin kateqoriya üçün mümkün olanın 82%-nə nail olub. Bir-birinə əlavə edildikdə bu rəqəmlər xüsusi olaraq həmin xalçanın Kolleksiyaçıların Xalça İndeksi təqdim etmiş olur. Mükəmməl xal 100-dür; biz heç vaxt bu qiymətləndirməyə nail olmuş xalça ilə üzləşməsək də, nəzəri baxımdan onun mövcudluğu mümkündür.

Kolleksiyaçıların Xalça İndeksinin kateqoriyaları bunlardır: (1) rang, (2) yaş, (3) naxış, (4) törəmə, (5) əhamiyyət, (6) ölçü və forma, (7) material, (8) nadirlik, (9) vəziyyət və (10) peşəkarlıq. Bu kateqoriyalar savadlı kolleksiyaçının mühüm hesab etdiyi meyarlarla əlaqədardır. Qiymətləndirməni həyata keçirən şəxsin fikri ilə rəqəmlər uyğun olmaya bilər; lakin bu sistemi həyata keçirdiyimiz 22 il ərzində biz dilerlər və kolleksiyaçılardan arasında diqqətəlayiq dərəcəda razılılaşma müşahidə etmişik. Bu indeksi özlərinin şəxsi zövq və dəyər sistemində uyğunlaşdırıldıqca, təcrübə vasitəsi ilə bu indeks hər kolleksiyaçı üçün daha faydalı olacaq.

3. Xalça. Yun. Xovlu. 110x203. XVII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

4. "Bonhams" aukcionun xalça departamentinin direktoru Mark Dance Qarabağ qrupuna aid qədim at çuluna baxarkən.

5. Xalça. Yun. Xovlu. 222x106. XVIII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

## Rəng

Rəng Şərq xalçalarının ən mühüm xüsusiyyətlərindən biridir. Əgər kolleksiyaçı yalnız xalçanın keyfiyyətini öyrənmə niyyətində olsayıdı, onun rəngini araşdırmaq daha məsləhətli olardı. Cürki rang yaxşı xalçanın ətibarlı əlamətidir. Onun çox qiymət verilən rənglər ağır əmək bahasına təbii maddələrdən alınan və illər ötdükə zənginləşən, parıldayan rənglərdir. Fərdi rəngləmə üsulları çox zaman bir ailə ilə məhdudlaşır və nəsildən-nasıl-böyüklərdən öz usaqlarına ötürülürdü. Bəzi qeyri-adi, nadir çalarları (inanılmaz dərəcədə mürəkkəb) yaratmağın sırlı üsulları üçün aylar lazım olurdu; dəqiq astroloji hesablamaya uyğun xüsusi düstura əsasən bitki və həşəratlar əlla toplanır. Boyaqların üsullarını öyrənərkən aydın olur ki, rənglər bir az intuisiya, bir az elm, bir az mövhumat və əsasən də təbiətlə dərin əlaqə vasitəsilə yaranmışdır.

Ən çox dəyərləndirilən rənglər aydın və təmiz görünür. Sanki özündən işıq buraxır. Bu işıq bəzən "parlılı" adlanır. Zərif rəng xüsusi işıq saçır və tamaşaçı ilə səhbət edir. "Güclü" rəngləri olan xalçalar əsində nadir tapıntılardır. Alabəzək və ya solğun rənglər, eləcə də ahəngsiz və monoton rəng kombinasiyaları o qədər də xoşagələn deyil. Bəzi çalarlar digərlərinə nisbətən daha xoşagələn olduğu üçün, kateqoriyaya rənglərin sadəcə keyfiyyəti





Xalça. Yun. Xovlu. 234x165. XIX əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan. "Azər-İlmə"nin kolleksiyasından.

deyil, həm də onların istifadəsi daxil edilir. Açıq çalarlar, tünd çalarlarla müqayisədə, xalçanın əsas rəngi kimi daha çox arzuolunandır. Məsələn, qızılı sahili xalçaqara sahili xalçadan daha çox sevilir. Ona görə də, bütünlükə qara, lakin super keyfiyyətli qara rəngdən ibarət olan xalça "5"lə qiymətləndirilə bilər, cünki rəngin keyfiyyəti "10" olsa da, istifadəsi "0"dır. Beləliklə, orta qiymət "5"dir. Şəkəri (fil sümüyü), yumşaq qızılı, solğun sürməyi, paşlı qırmızı və zərif yaşıl-bənövşəyi-qırmızıdan, qaradan, parlaq narıncıdan və parlaq çəhrayıdan daha xoşagələndirlər. Bəzi başqa rənglər kimi, qəhvəyi rənglər çox məlahətli, zəngin tondan tutmuş hədsiz dərəcədə yöndəmsiz qalarlara kimi müxtəlifdir; məsələn, sarı rənglərin xoş limon rəngindən iyrənc, tünd xardal rənginə kimi çalarları vardır.

Rəng əhəmiyyətlidir; cünki o müasir xalçalarda uğurla tətbiq edilə bilmir. Təbii mənbələrdən əzab-əziyyətlə füsunkar rənglər yaranan insanların dünyadan köçməsi

ile, Şərqi xalçalarının da xüsusi dövrü və varlığı "tamamlandı". Təbii boyaqlar etibarsız anilin boyaqları ilə əvəz olundu və bu da, öz növbəsində, türk xalçalarının bədiiliyini məhv etdi və XIX əsrin son 30 ilində isə digər xalçaların çoxunun bədiiliyinə mənfi təsirini göstərdi.

Xromlu və alizarin boyaqlar əvvəlki anilin rənglərdən üstün olsa da, ilkin bitki mənşəli boyaqlardan çox geri qalır. Bitki mənşəli boyaqla rənglənən xalçada təxminən 100 ildən sonra əmələ gələn kristallaşmanın verdiyi "paşlı şüə" effekti, tam əminliklə deyə bilarık ki, müasir kimyəvi üsullarla rənglənmiş xalçalarda baş verməyəcək. Füsunkar, gözəl bitki mənşəli boyaqların dövrü artıq keçib və onun dirçələcəyinə ümidi çox azdır. Müasir xalçalar da eyni zərifliklə toxuna bilər, gözəl naxışlara və təmiz növə malik ola bilər. Bununla belə, onlar çox gözəl bitki mənşəli rənglərə malik ola bilənlərlə və bu səbəbdən də, rəng əntiq xalçalarda əsas götürülür.

#### *Rəngin keyfiyyətini yoxlamaq üçün qaydalar:*

- 10 - Böyük qürub və ya kalibri quşunun boğazı kimi – canlı və parlaq;
- 9 - Hələ da zəngin və mülayim, lakin daha az canlı;
- 8 - Həddindən artıq yumşaldılmış və ya kifayət qədər yumşaldılmamış;
- 7 - Bir qədər şəffaflığın itkisi müşahidə olunur.
- 6 - Şəffaflığın itkisi açıq şəkildə müşahidə olunur.
- 5 - Adətən gördükümüz rənglər kimi sacıyyəvi rənglər
- 4 - Kobud və zövqsüz, xüsusiələ də anilin boyaları
- 3 - Pis solğunlaşdırılıb; kobud kimyəvi yuyulma
- 2 - Tutqun rənglər
- 1 - Rənglər "ölmək" üzrədir (lakin tam ölməyib)
- 0 - Darixdırıcı və ölgün, aşağı keyfiyyətli, palçıq kimi

#### *Seçim və İstifadə*

- 10 - Arzuolunan rənglər; ümumi təsiri açıq; ahəngdar; gözəl təzad
- 9 - "10"-la eyni, amma daha az təzad
- 8 - Xoşa gələn rənglər; ümumi təsiri tünd-təhər; yaxşı təzad;
- 7 - 8-la eyni, amma az təzad
- 6 - Arzuolunmaz rənglər nisbətən arzuolunan rənglər dən çox üstünlük təşkil edir, amma arzuolunmaz rənglərə narahatedici sayıda rast gəlinir.
- 5 - Orta istifadə olunub; zəif təzad
- 4 - Anilin və ya digər arzuolunmaz rənglərin nisbətən üstünlüyü var
- 3 - Hədsiz arzuolunmaz rənglər; ümumi təsir açıq
- 2 - Hədsiz arzuolunmaz rənglər; ümumi təsir tünd
- 1 - Hamısı ağ
- 0 - Hamısı qara

Yaş ətrafında çox mübahisələr yaranmışdır; bəzi kolleksiyalar yalnız 1800-cü ildən əvvəl toxunmuş nümunələri, bəziləri yalnız XVI-XVII əsrlərə aid nümunələri aimaq istəyib. Digərləri isə əsərin zərif toxunuşuna və vəziyyətinə hədsiz maraq göstərdiyindən yaşıñ əhəmiyyətini vərməyi.

Bədii cahətdən hər xalça növü (İran, Qafqaz, türk və s.) çiçəklənmə dövründən öncə tarixi təkamül və inkişaf yolu keçib; sonra isə tənəzzül və korrupsiya dövrü başlayıb. XVI əsrin İran xalçalarında elementlər ahəng və mütənasiblikdən kənara çıxmışa meyilliirlər; XVII əsr xalçaları isə çox zaman inanılmaz dərəcədə yorucu və çox naxışlıdır; lakin naxış elementləri qanuna uyğundur. Az sayda İran xalçaları XVIII əsrə toxunub. Onlardan salamat qalanları naxışın nəzarət altında tətbiqinə sübutdur. XIX əsrə İran xalçaları çoxlu sayıda istehsal edildi. Bəzilərinin füsunkar naxışı, ahəngi və rəngi vardır, qalanları isə darixdirici və bəsit idi. İran xalçalarının tam tərəqqisi 1680-1710, sonra isə 1780-1870-ci illərə təsadüf etsə

də, bəzi ecəzkar nümunələr bu dövrdən əvvələ və sonraya təsadüf edir.

Qafqaz xalçaları XVII-XVIII əsrlərdə inkişaf etməyə başladı. 1750-1860-ci illər arasında öz intibah dövrünü yaşadı. Görünür ki, yaxşı Qafqaz xalçaları daha sonralar, yəni hətta 1915-ci ilə qədər olan dövrlərdə toxunub; çox gözəl xalçalar ən mükəmməl dövrlərdən ya əvvəl, ya da sonra az sayda toxunub.

Bəzi gözəl nümunələr XVII əsrə istehsal olunmaqla, XVI əsr və daha erkən türk xalçaları təsadüfi və prinsipsiz toxunub. Onların bədii tutumu 1700-1840-ci illəri əhatə edir. Sənət əsəri kimi, bu xalçalar 1890-ci ilə kimi pis vəziyyətə düşüb və 1870-ci ildən sonra toxunmuş yaxşı nümunələr nadir hallarda rast gəlinir. 1800-cü ili bir neçə il qabaqlayan türkmən xalçaları adı hal deyil və ehtimal ki, arada böyük inkişaf dövrü olub; çünkü onlar 1800-1870-ci illər arasında bədii cahətdən tam inkişaf etmişlər. XX əsrin əvvəllərinə kimi yaxşı türkmən xalçaları toxunub, amma naxışlar get-gedə sərt və sabit, boyalar isə çirkli olub. Təcrübəli kolleksiyalar

rəngi qaçan turkmən xalçalarından "qaçırlar"; adətən 1880-ci ildən sonra toxunmuş xalçalar saf olmayan boyalarla malikdirlər.

Çin xalçaları XVII əsrə uzun bir inkişaf yolu keçmişdir və onun ən böyük inkişaf dövrü isə 1700-1840-ci illərə təsadüf edir. 1880, ya da 1890-ci illərə kimi onların naxışları pişəşməyə başladı. Bununla belə, hələ də füsunkar rənglər və yunular istifadə edilirdi. Yaxşı Çin xalçaları bu gün də istehsal olunur. XIX əsrin sonları və XX əsrin əvvəlləri xromlu ranglar istifadə edilsə də, Çinin tacrid olunması Çin xalça sənətinə təhlükəli anılın boyalarlardan istifadədən xilas edib.

Şərqi Türkistan xalçaları XVIII əsr və XIX əsrin əvvəllərində inkişaf etdi. Bəzi bəsit və ya əhənsiz mürəkkəbləşdirilmiş naxışlı nümunələr bu dövrü qabaqlamış və pis vəziyyətdə olan nümunələr 1870-ci ildən sonra toxunmuşdur.

Hind xalçaları, ehtimal ki, mükəmməl dövrünü XVII əsrin sonları və XVIII əsrin əvvəllərində yaşamışlar. Və XIX əsrin əvvəllərinə inadək-kommersiya və saxtakarlığın qurbanı olanadək uğur qazanmaqdə davam etmişlər. Qiymətləndirmə göstəricilərini xalçaların yaşına tətbiq etmək cəhdidən ən çatın prob-

lemdir. Bəs, bu halda 2400 yaşı Pazırık xalçası 10 balla, digər bütün xalçalar isə aşağı balla qiymətləndirilməlidir? Bəzi kolleksiyaların onları yüksək dəyərləndirməsinə baxmayaraq, 1900-cü ildən sonra toxunan bütün xalçalara "0" bal vermeliyikmi? Daha dəqiqlik naminə biz hər bir növ xalça üçün ayrıca cədvəl qurmaliyiq. Lakin biz ümumiləşdirərkən deyə bilərik ki, 1870-ci ildən əvvəl toxunmuş xalçaların çoxu gənc oldularına görə "günahlandırmamalıdır". Həm də biz yaş üçün xətti deyil, qeyri-xətti qiymətləndirmə sistemindən istifadə edə bilərik. Xalçalar qədimi mebel deyil. Təxminən 1830-cu ildən sonra qədim ənənə ilə mebel istehsalı maşınlaşma dövrü ilə əlaqədar əsasən dayandırıldı. Möhtəşəm xalçaların toxunuşu isə davam etdi və çox güman bu gün də toxunur.

Xalça qiymətləndirilməsində ən çatın məsələlərdən biri yaşın müəyyən edilməsidir. Bəzi xalçalar çox zaman qədim olmadığı halda qədim təsir bağışlayırlar və bəziləri isə həqiqətən qədim oldularını halda nisbətən yeni görünürənlər. Fərqi tapmaq bacarığı vacibdir, lakin mütəxəssislər belə 20-30 il səhv edə bilərlər. Kolleksiyaların çoxu isə bu qədər taxmin etdikləri halda çox məmənun olurlar. Rəng ya-



6



7

6. Xalça (fragment). "Əjdahalı". Yun. Xovlu. XVI əsrin əvvəlləri. Qarabağ qrupu. Azərbaycan. Türk və İslam əsərləri Muzeyi. İstanbul. Türkiyə.
7. Xalça. Yun. Xovlu. 211x216. XIX əsr. Qazax-Borçalı qrupu. Azərbaycan.



8



9

8. Xalça. Yun. Xovlu. 190x386. XVII əsr. Qarabağ qrupu. Azərbaycan. Türk və İslam Əsərləri Muzeyi. İstanbul, Türkiyə.

9. Xalça. Yun.Xovlu. 215x417. XVIII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

təyinin yeganə etibarlı göstəricisi olmaqla yanaşı, həm də ən çətin öyrənilənidir. Növbəti mümkün etibarlı indeks isə nümunə haqqında ümumi təssüratdır. Hər bir dövrün mühüm xüsusiyyətlərini öyrənəndən sonra naxış da nisbətən etibarlıdır. Saxta xalça ilə orijinal xalçanı ayırmagi mütləq öyrənmək lazımdır. Qədim görünün, amma yaşla əmələ gələn canlılıq və parıltıdan məhrum hamar, dumanhı rəngli nümunələrdən uzaq durun. Bu nümunələr çox vaxt saxta olurlar.

Anilin rənglərin istifadəsi onu göstərir ki, xalça 1850-ci ildən əvvəl toxuna bilməz, amma bu dövrdən çox sonralara təsadüf edə bilər.

Təcrübəmiz göstərir ki, 1850-1860-ci illərə aid Qafqaz nümunəsi olan bir neçə xalçada anilin boyalarına rast gəlinir. Lakin 1870-1880-ci illərə aid çoxlu sayıda xalçalarda anilin boyası tətbiq olunmuşdur.

Türk xalçalarında anilin 1860-1870-ci illərdə istifadə edilib. 1880-1890-ci illərdə az sayda İran xalçalarında istifadə olunub. 1890-ci ildə Türkmenlər çoxlu sayıda xalça iplərini anilin boyaları ilə boyamışlar.

Adətən qədim nümunələrin arxa tərəfi hamar olur, yeniləri isə xovlu olur. Lakin bu o qədər də etibarlı göstərici deyil. Qədim xalçalar toxunanda bərk olur və 50 yaşdan yuxarı xalça-

larda bəzi rənglər ilməyə doğru aşağı parçalanır (xüsusiə qara, tünd qəhvəyi, bəzi qırmızı və yaşıl rənglər) və xalçanın üz hissəsinə oyma naxışlı görünüş verir. Daha qədim xalçaların yunu parlaq olduğundan, yunun parlaqlığı da yaşı göstərə bilər. Nəhayət, daha qədim xalçalarda yenilərə müqayisədə daha az axır.

Düzgün mühakimə yürütsək, belə bir qənaətə gəlirik ki, yaş böyük tacrübə və gərgin tədqiqat tələb edən məsələdir. Bununla belə, biz heç zaman unutmamalıyıq ki, xalçanın qiyamətləndirilməsində əsas onun gözü və zöv-

qü oxşaması olmalıdır, onun 1800 və ya 1900-cü ildə toxunması yox. 1800-cü ildə toxunan xalçalar 1870-1880-ci illərdə toxunan xalçalardan daha arzuolunandır, cünki onlar daha çox göz oxşayır. Yaşın vacibliyini təyin edən məhz bu amildir. Tarixli xalçalara gəlincə, onların bəzisi orijinaldır, bəzisi isə yox. Digər amilləri də nəzərə alıqda, xalça tarixində deyildiyi kimi qədimdir, tarixa inanın; aks təqdirdə, inanmayın, cünki, bu tarix xalçanın toxunduğu tarixi deyil, arzu olunan və ya xatırlanan bir tarixi əks etdirə bilər.

#### Yaşı təyin etmək üçün qaydalar:

<b>0.0</b>	1960-dan sonra sonralar	<b>3.4</b>	1886-1887	<b>6.8</b>	1844-1846
<b>0.1</b>	1957-1960	<b>3.5</b>	1885-1886	<b>6.9</b>	1842-1844
<b>0.2</b>	1954-1957	<b>3.6</b>	1884-1885	<b>7.0</b>	1840-1842
<b>0.3</b>	1951-1954	<b>3.7</b>	1883-1884	<b>7.1</b>	1836-1840
<b>0.4</b>	1948-1951	<b>3.8</b>	1882-1883	<b>7.2</b>	1832-1836
<b>0.5</b>	1945-1948	<b>3.9</b>	1881-1882	<b>7.3</b>	1828-1832
<b>0.6</b>	1942-1945	<b>4.0</b>	1880-1881	<b>7.4</b>	1824-1828
<b>0.7</b>	1939-1942	<b>4.1</b>	1879-1880	<b>7.5</b>	1820-1824
<b>0.8</b>	1936-1939	<b>4.2</b>	1878-1879	<b>7.6</b>	1816-1820
<b>0.9</b>	1933-1936	<b>4.3</b>	1877-1878	<b>7.7</b>	1812-1816
<b>1.0</b>	1930-1933	<b>4.4</b>	1876-1877	<b>7.8</b>	1808-1812
<b>1.1</b>	1927-1930	<b>4.5</b>	1875-1876	<b>7.9</b>	1804-1808
<b>1.2</b>	1924-1927	<b>4.6</b>	1874-1875	<b>8.0</b>	1800-1804
<b>1.3</b>	1921-1924	<b>4.7</b>	1873-1874	<b>8.1</b>	1792-1800
<b>1.4</b>	1918-1921	<b>4.8</b>	1872-1873	<b>8.2</b>	1785-1792
<b>1.5</b>	1915-1918	<b>4.9</b>	1871-1872	<b>8.3</b>	1778-1785
<b>1.6</b>	1912-1915	<b>5.0</b>	1870-1871	<b>8.4</b>	1771-1778
<b>1.7</b>	1909-1912	<b>5.1</b>	1869-1870	<b>8.5</b>	1764-1771
<b>1.8</b>	1906-1909	<b>5.2</b>	1868-1869	<b>8.6</b>	1757-1764
<b>1.9</b>	1903-1906	<b>5.3</b>	1867-1868	<b>8.7</b>	1750-1757
<b>2.0</b>	1900-1903	<b>5.4</b>	1866-1867	<b>8.8</b>	1746-1750
<b>2.1</b>	1899-1900	<b>5.5</b>	1865-1866	<b>8.9</b>	1739-1746
<b>2.2</b>	1898-1899	<b>5.6</b>	1864-1865	<b>9.0</b>	1732-1739
<b>2.3</b>	1897-1898	<b>5.7</b>	1863-1864	<b>9.1</b>	1727-1732
<b>2.4</b>	1896-1897	<b>5.8</b>	1862-1863	<b>9.2</b>	1720-1727
<b>2.5</b>	1895-1896	<b>5.9</b>	1861-1862	<b>9.3</b>	1714-1720
<b>2.6</b>	1894-1895	<b>6.0</b>	1860-1861	<b>9.4</b>	1707-1714
<b>2.7</b>	1893-1894	<b>6.1</b>	1858-1860	<b>9.5</b>	1700-1707
<b>2.8</b>	1892-1893	<b>6.2</b>	1856-1858	<b>9.6</b>	1689-1700
<b>2.9</b>	1891-1892	<b>6.3</b>	1854-1856	<b>9.7</b>	1675-1689
<b>3.0</b>	1890-1891	<b>6.4</b>	1852-1854	<b>9.8</b>	1662-1675
<b>3.1</b>	1889-1890	<b>6.5</b>	1850-1852	<b>9.9</b>	1650-1662
<b>3.2</b>	1888-1889	<b>6.6</b>	1848-1850	<b>10.0</b>	1650-1662
<b>3.3</b>	1887-1888	<b>6.7</b>	1846-1848		

Xalçaya daxil edilən formaların içəri və eləcə də mərkəzi sahə və onu əhatə edən haşıya arasında qarşılıqlı əlaqəsi naxış deməkdir. Xalça incəsənətinin XV-XVI əsrlərdən indiyadək tarixi xalçada tam qənaətbəxs asta inkişafı, onun ardınca tədrican və ya sürəti pisləşməni nümayiş etdirir. Bu günün sərt və sakit naxışlarının çoxu daha əvvəlki nümunələrdə müşahidə olunan canlılıq keyfiyyətindən məhrumdur. Onlar adətən ya çox yorucu, ya da bəsittidir. Qısaca desək, standartlaşdırılmış və kommersiyalaşdırılmış olduqlarından bədii maraq kəsb etmirlər. Bununla belə, onlar xalçanı naxışın mürikəbbliyinə və toxunuşun zərifliyinə görə mühakimə edənlərin marağına səbəb ola bilər. Ən çox arzu olunan naxışlar sərbəst və güclüdür. Onlarda yaradıcının ürəyindən gələn həyatı dayar var.

Naxışlar haqqında ideyaya malik olmaq üçün ən yaxşı üsul xalça kitablarında yüzlərlə rəngli fotosəkilləri tədqiq etməkdir və hər biri barədə sual verməkdir. Onun nəyi yaxşıdır?



10. Xalça. "Həyat ağacı". Yun. Xovlu. 244x168. 1313-1314/(1895-1896). İravan qrupu. Azərbaycan.



11. Xalça. "Qaraçöp". Yun. Xovlu. 168x231. XIX əsrin ortaları. Qazax-Borcaklı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

12. Xalça. Yun. Xovlu. 208x135. XIX əsrin ortaları. Qazax-Borcaklı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

13. Xalça. "Həris" Yun. Xovlu. 660x389. XIX əsrin sonları. Təbriz qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

14. İpək tikma. 99x66. XVII əsrin sonları. Qarabağ qrupu. Azərbaycan.

Onun nəyi pisdir? Canlıdır, yoxsa cansız? Çox yorucudur, yoxsa bəsit və natamam? Sərbəst, lakin yenə də nəzarətli və ya nəzarətsizdirmi? Haşıyələr və mərkəzi naxış bir-birinə uyğun-durmu? Gərgin, statik və sıxıdır mı? Açıqdır-mı? Açıqdırsa, çox açıqdır mı? İlk baxışda ona münasibətiniz nə olur? O sizin dərindən nəfəs almanıza səbəb olur, yoxsa siz səhifəni tez çevirib başqa, daha maraqlı və hayəcanlı şəkillər tapmaq istəyirsiz? Uzun tədqiqatdan sonra siz bu mühüm sahədə meyarlar və zövq yaratmış olacaqsınız. Siz Kolleksiyaçılardın Xalça İndeksində naxşa təyin olunmuş rəqəmi təxmini qiymətləndirmə kimi istifadə edə bilərsiniz.

Naxış haqqındaki biliyi xalça şəkillərinə nəzər yetirərək inkişaf etdirmək mümkün olduğu üçün, bu, rəng haqqında öyrənməkdən nisbatən daha asandır. Rəngləri şəkillərdən yalnız hissə şəklində öyrənmək olar; rəngi haqqında biliyiñizi artırmaq üçün siz mütləq əsl xalçanı görməli və ona toxunmalısınız.

## Naxışın qiymətləndirilməsi üçün qaydalar:

- 10 - Axicı, qarışq olmayan, haşıya və mərkəzi sahənin harmoniyası ilə müükəmməl naxış yaradır, nə həddindən az, nə da həddindən çox naxışlı
- 9 - 10-a nisbatən daha az axıcı və az müükəmməl, amma yenə də əla
- 8 - 9-a çox oxşar, amma haşıyələr mərkəzə harmoniyada deyil
- 7 - Naxış müükəmməldir, amma yorucudur
- 6 - Qarışq və statik naxış;
- 5 - Orta naxış, qarışq, statik, çox yorucu; monoton; realist sujetli xalçalar
- 4 - Naxış bəsittidir və zəif çəkilib; zəif
- 3 - Anlamاق çətindir, kommersiya üçün; xoşagəlməz sujetli xalçalar
- 2 - Hədsiz dərəcədə qarışq; praktik cəhətdən monoxromatik (bir rəngin çalarları)
- 1 - Bir rəngli sahədə bəzi qeyri-artistik xətlər
- 0 - Bir rəngli xalça; naxışsız

12



13



14




Törəmədə ən əsas element təmizlikdir. Xalça təmiz "Kaşan" və ya "Təbriz" törəməsidir, yoxsa çarpaz törəmədir və ya "təsadüfi" xalçadır? Başqa sözlə, onun əcdadları aydın şəkildə nəzərə çarpandırmı? Xalça "Qazax" ola bilər, amma onun naxışı və rəngi o qədər zəif ola bilər ki, əcdadi sual doğura bilər. Əgər kimsə zəif damazlığı olan ərəb atı alırsa, at ərəb atı olaraq

yalın, amma törəməsi zəif olur. Bu xalçalarda da belədir. Xalça Anadolu kənd xalçası ola bilər və özünü mühüm xalça kimi təqdim etmək haqqı ola bilər; lakin işlənməsi onun ırsını nümayiş etdirə bilməyəcəyi qədər qarışq ola bilər. Törəmə üçün rəqəm seçəndə xalçanın orijinallığı nəzərə alınmalıdır – bu, xalçanın öz kökünə bağlılığı deməkdir.

## Törəməni qiymətləndirmək üçün qaydalar:

- 10 - Xalça törəmasının (köküñə, soyuna) tam uyğundur
- 9 - Xalça törəməsinin (köküñə, soyuna) demək olar ki, uyğundur
- 8 - Xalçanın törəməsi ilə (kökü ilə, soyu ilə) uyğunluğu orta səviyyədədir
- 7 - Xalça 8-dən az, 6-dan çox uyğundur
- 6 - Xalça törəməsi ilə (kökü ilə, soyu ilə) müəyyən qədər uyğundur
- 5 - Xalça müxtəlif xalçaların naxışlarından ibarətdir; təsadüfi xalça
- 4 - Xalça müxtəlif xalçaların naxışlarından qeyri-peşəkarcasına istifadə olunaraq toxunub.
- 3 - Xalça müxtəlif xalçaların naxışlarından hədsiz dərəcədə qeyri-peşəkarcasına istifadə olunaraq toxunub.
- 2 - Xalçaya çox ad vermək olar
- 1 - Xalçaya praktik ad vermək olmur
- 0 - Adsızdır.

15



16



15. Xalça. "Əjdahali". Yun. Xovlu. 525x250. XVII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

16. Xalça. Yun. Xovlu. 531x231. XVIII əsr. Qarabağ qrupu. Azərbaycan. "Tekstil" Muzeysi, ABŞ.

17. Xalça. Yun. Xovlu. 450x220. XVIII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi Kolleksiyadan.

18. Xalça "Çələbi". Yun. Xovlu. 237x145. XIX əsrin sonları. Qarabağ qrupu. Azərbaycan.

19. Xalça. Yun. Xovlu. 188x128. 1800-cü illər. Qarabağ qrupu. Azərbaycan. aleskinin şəxsi kolleksiyasından (İtalya).

17



18



19

Xalçanı əhəmmiyyətli edən edən əsas şey fərziyyə və fikirdir. Rənglənmiş, kimyəvi üsulla yuyulmuş 1920-ci ilin "Saruk" xalçası diler üçün yüksək ödəniş əldə etmək baxımından əhəmisiyyətli ola bilər. Amma kolleksiyacı üçün belə xalça həm bədii, həm də tarixi nöqteyi-nəzərdən əhəmisiyyətsizdir.

20



21



Çox zaman "əhəmisiyyətli" dedikdə yalnız tarixi əhəmisiyyətə malik xalçalar nəzərdə tutulur. Muzeylər çox vaxt sonra yaranan, tam inkişaf etmiş xalçaları deyil, tarixi xalçaları seçir. Bəlkə də bu çox yaxşı haldır; cənubi çox qədim xalçalar o qədər kövrək və zərif vəziyyətdə olurlar ki, asanlıqla həmişəlik sıradan çıxa bilərlər. Həm də muzeylərin tarixi nümunələrə üstünlük verməsi kolleksiyaçılar üçün bəzi böyük sənət əsərləri əldə etməyə imkan yaradır.

Bəzi xalça növləri digərlərinə nisbətən daha az əhəmisiyyətli hesab olunur. Bu, çox zaman xalçanı toxuyan insanlar haqqında məlumatlılığın səviyyəsi ilə bağlıdır. Ümumiyyətlə, demək olar ki, kürd xalçaları Gördəst xalçalarından daha az əhəmisiyyətlidir. Bu, əsasən yaradıcılıq məsələsidir. Amma erkən yaxşı kürd və ya "Beluk" sonrakı "Gördəst"dən və ya "Ladik"dən daha əhəmisiyyətli ola bilər.

Bədiilik və tarixilik nöqteyi-nəzərdən əhəmisiyyətli olan xalçalardan əlavə, biz üçüncü kateqoriyanı da təklif edərdik: simvolik əhəmisiyyətə malik xalçalar. Bu məlumat xalçanın XIII və ya XIV əsre aid olması, ya da çox yüksək incəsənət nümunəsi olmasından daha əhəmisiyyətli ola bilər. Əgər bizim xalça dili kriptoqrafiyası barədə anlayışımız doğrudursa, bəzi xalçalarda bəşəriyyət üçün böyük əhəmisiyyat kəsb edən kodlaşdırılmış informasiya var. Bunu vaxt və əmək tələb edən təcrübə göstərəcək.

Xalçanı əhəmisiyyətinə görə dəyərləndirəndə, biz qiymətləndirmən tarixilik, bədiilik və simvolik əhəmisiyyətinə görə ortalamayaçaq. Əgər xalça tarixiliyə görə 10 bal alırsı, ona ümumilikdə 10 bal vermek lazımdır; hətta, bədiiliyə görə 6 və simvolikliyə görə 2-ə layiqdirən belə. Bu həm də bədiilik və simvolilik baxımından doğrudur; tamamilə nadir tarixi nümunə olan Pazırık xalçası 10 balla qiymətləndirildiyi halda, XVIII əsr "Qazax" a 10 bal vermek mənimsiz görünə bilər (hətta o, qeyri-adı gözəlliyyə malik bir sənət əsəri olsa belə). Onların hər ikisi müxtəlif səbəblərə görə çox əhəmisiyyətlidir.

Xalçalar müxtəlif cəhətdən dəyərli ola bilər. Məsələn, ola bilsin ki, bir xalça nə bədii, nə də tarixi əhəmisiyyətə malikdir; lakin onun özündə əks etdirdiyi genetika ilə bağlı informasiya bəşəriyyətə yaxşı formalaşmış, sağlam nasıl artırmağa kömək edərsə bu xalça əhəmisiyyətli sayılır.

Aşağıdakı cədvəllər kolleksiyaçıya xalçalara əhəmisiyyətinə görə rəqəmlə qiymətləndirməni tətbiq etməyə kömək edə bilər. Xalça tarixi, bədii və simvolik dəyərə layiq olduğu ən yüksək qiyməti almalıdır – cənubi bu aspekt xalçanın əhəmisiyyətini müəyyən edir.



22

- 20. Xalça. "Əjdahalı". Yun. Kovlu. 470x233. XVIII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
- 21. Xalça. Yun. Kovlu. 372x192. XVIII əsr. Şirvan qrupu. Azərbaycan. Zələskinin kolleksiyasından, (İtalya)
- 22. Xalça. Yun. Kovlu. 257x140. XIX əsrin əvvəlləri. Quba qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

#### Əhəmisiyyəti qiymətləndirmək üçün qaydalar:

##### Tarixi qiymətləndirmə

10. 1600-cü ildən əvvəl toxunmuş xalçalar.
9. 1700-cü ildən əvvəl, amma 1600-dən sonra toxunmuş xalçalar.
8. 1750-ci ildən əvvəl, amma 1700-cü ildən sonra toxunmuş xalçalar.
7. 1800-cü ildən əvvəl, amma 1750-ci ildən sonra toxunmuş xalçalar.
6. 1820-ci ildən əvvəl, amma 1800-cü ildən sonra toxunmuş xalçalar.
5. 1840-ci ildən əvvəl, amma 1820-ci ildən sonra toxunmuş xalçalar.
4. 1870-ci ildən əvvəl, amma 1840-ci ildən sonra toxunmuş xalçalar.
3. 1900-cü ildən əvvəl, amma 1870-ci ildən sonra toxunmuş xalçalar.
2. 1920-ci ildən əvvəl, amma 1900-cü ildən sonra toxunmuş xalçalar.
1. 1920-ci ildən sonra toxunmuş xalçalar.
0. Tarixi əhəmisiyyəti olmayan xalçalar.

**Qeyd:** Xalça onun soyunu əks etdirən əhəmisiyyətli tarixi naxış elementlərinə malik olarsa, əsl tarixindən daha yüksək qiymətləndirilə bilər.

#### Bədii qiymətləndirmə

10. Çox yüksək incəsənət nümunəsidir.
9. Yüksək incəsənət nümunəsidir.
8. Nisbətən yüksək incəsənət nümunəsidir.
7. Maraqlı bədii xalça.
6. Maraqlı, amma bədii cəhətdən bir qədər zəif xalça.
5. Maraqlı, amma bədii cəhətdən zəif xalça.
4. Bədii cəhətdən zəif və çox da maraqlı olmayan xalça.
3. Bəzi bədii dəyərləri olan maraqsız xalça.
2. Üzərində çox cüzi bədii təsir var.
1. Demək olar ki, heç bir bədii dəyəri olmayan.
0. Bədii əhəmiyyəti yoxdur; qiymətləndirmək mümkün deyil.



23



24

23. Xalça. Yun. Xovlu. 226x183. XIX əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan.
24. Xalça. Yun. Xovlu. 287x170. XVII əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
25. Xalça. Yun. Xovlu. 198x142. XIX əsrin sonları. İravan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
26. Xalça. Yun. Xovlu. 297x117. XIX əsrin ortaları. Bakı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

#### Ölçü və form

Hər bir diler və kolleksiyaçı xalçanın ölçü və formasının əhəmiyyətini sürətlə öyrənir. Bəzi ölçü və formaların digərlərindən daha dəyərli olması insanın sensor aparatları və bədən ölçüsü ilə bağlıdır. Maraqlıdır ki, gözün bir baxışda gözdan keçirə bildiyi kifayət qədər balaca xalça bir neçə baxış tələb edən xalçadan daha xoşagələndir. Bizim gözlərimiz həm də böyük şaquli əşyalardansa böyük üfüqi əşyaları daha yaxşı nəzərdən keçirməyə alışır. Siz üfüqün çox hissəsini başınızı azacıq döndərməklə görə bilərsiz, çünki insanın üfüqi baxış sahəsi  $180^\circ$ -ni əhatə edir və mərkəzi  $120^\circ$  daha aydın görünür. Hündür ağaca baxmaq daha çox güclü tələb edir, çünki şaquli baxış sahəsi taxminən yalnız  $100^\circ$ -ni əhatə edir və  $60^\circ$  daha aydın görünür. Şaquli asılmış uzun yolluq təkrar aşağı və yuxarı baxmaq tələb edir; üfüqi çadır çantası və ya qısa çadır bağlı yalnız bir ya ya iki yanına baxış tələb edir. Bundan əlavə, ç-

Qeyd:	1 fut - 12 dyüm
	1 dyüm - 2.54 sm
	1 fut - 30.48 sm
	1 kv fut - 0.092903 m <sup>2</sup>
	1 kv dyüm - 0.00064516 m <sup>2</sup>

dir çantasına baxmaq çadır bağından daha asandır. Ona görə ki, onun ölçüsü və forması daha yaxşıdır.

Bəzi mütnasiblik də digərlərinə nisbətən daha xoşa gelimlidir. Məsələn, asılmış xalçanı bir baxış  $4.25' \times 5.5' = 129.54 \text{ sm} \times 167.64 \text{ sm}$  ya da  $3' \times 6' = 91.44 \text{ sm} \times 182.88 \text{ sm}$  nisbəti ilə gözəndən keçirəcək. Sonuncu isə əvvəlkindən daha "xoşagələndir". Bu uyğunluğun bir neçə təsviri var. Digər tərəfdən, eni 5 futa ( $152.4 \text{ sm}$ ) qədər olan təsvirlər də vardır; lakin yalnız 1 futdan ( $30.48 \text{ sm}$ ) 1.5 futadək ( $45.72 \text{ sm}$ ) dərinlikdə (bir çox divar torbası ölçüsündə). Lakin

25



26



#### Şəxsi qiymətləndirmə

10. Sosiooloji, ekoloji və tibbi baxımdan bəşəriyyətin gələcəyi üçün böyük əhəmiyyətə malikdir.
9. Bəşəriyyətin və planetin gələcəyi üçün əhəmiyyətdir.
8. Gələcək üçün 9-dan az əhəmiyyətdir, amma yəni də əhəmiyyətdir.
7. Xalça əsas fikiri aks elətdirir, amma onları tam izah etmir.
6. Başqa xalçaların interpretasiya (dekodlaşdırma) olması üçün şərait yaradır.
5. Əhəmiyyətli ola biləcək fikirləri aks elətdirən xalçalar.
4. Əhəmiyyətli görünən, amma dekodlaşdırılması çətin olan xalçalar.
3. İnsanın inkişafı üçün bəzi əhəmiyyəti olan.
2. İnsan və planet üçün az əhəmiyyəti olan.
1. Demək olar ki, heç bir şəxsi əhəmiyyəti olmayan.
0. Şəxsi əhəmiyyəti olmayan.



27

27. Xalça. Yun. Kovlu. 204x155. XIX əsrin ortaları. İravan qrupu. Azərbaycan.  
28. Xalça. Yun. Kovlu. 147x122. XIX əsrin ortaları. Qazax-Borçlı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.



28

hər hansı əşya gözün bir neçə yanaklı hərəkətini tələb edəcək qədər böyük olduqda, o, bədii baxımdan daha az arzulanın olur. Çadır bağlarının gücü bu səbəbdən çox vaxt məhdudlaşır, amma yenə də onlar ensiz, uzun, şaqılı asılmış və başın qalxmasını və enməsini tələb edən əsərlərdən daha çox göz oxşayırlar.

Estetik baxımdan xalça kifayət qədər balaca ola bilər; amma o öz növləri arasında zərif nümunə olmalı və göz oxşamalıdır. Xalça kolleksiyaçıları, adətən 4.5' (137.16 sm) x 5'(167.64 sm) xalçaları daha arzulanın hesab edirlər. 6 dyümdən (15.24 sm) az nümunələr adətən əhəmiyyətli sayılماq baxımından vacib naxış elementlərini özlərində əks etdirmək üçün çox kiçikdir. 9 futdan (274.32 sm) uzun döşəmə üçün tərtib edilən yolluqlar və xalça divar əsəri deyil, döşəmə əsəri kimi nəzərə alınmalıdır.


Xalçanın ölçü və formasını qiymətləndirərkən biz əsasən onun göz narahatlığı yaratmadan nəzərdən keçirilməsi və divarda rahatlıqla yerləşdirilə bilməsi ilə maraqlanırıq. Muzeylərdə sərgilənən təsvirlərin ölçü 6' (182.88 sm) x 9'-dən (274.32 sm) kiçikdir və

çoxu 4.5' (137.16 sm) x 5.5'(167.64 sm), ya da daha kiçikdir. Çox az sayıda təsvirlər 8 futdan (243.84 sm) uzundur; onların eni isə 4 futdan (121.92 sm) az olur. Qeyd etmək maraqlı olar ki, 6 fut boyu olan adam qolları və ayaqları diaqonal şəkildə açılmış formada döşəmədə uzananda o, toxminən 4.25' (129.54 sm) x 5.5' fut (167.64 sm) bir ərazini tutur. Böyük və kiçik adamlar oxşar mütənasiblikdə daha böyük və daha kiçik ərazi tuturlar. Yəqin ki, bu mütənasibliklə daha yaxşı əlaqələndirilmə bir-birimizi görməyə adət etməyimizlə əlaqədardır.

Aşağıdakı cədvəl xalçaların ölçü və formasını ölçmək üçün qaydalar kimi istifadə edilə bilər. Kolleksiyaçının Xalça İndeksinin ölçü və forma kateqoriyası qiymətləndirməsini əldə etmək üçün bir nəfər ölçü üçün, digəri isə forma üçün rəqəmlə qiymətləndirmə müəyyənlaşdırıb bilər, onları bir-birinin üstünə gələr və 2-yə böllər. Məsələn, 4.25' (129.54 sm) x 5.5' (167.64 sm) proporsiyada olan 5 kvadrat fut (0.46 m<sup>2</sup>) xalçaya ölçü üçün 9, forma üçün 10 bal veriləcək. İkisinin cəmi 19-dur. 19-u 2-yə bölləndə 9.5 alınır. Bu həmin əsərin ölçü və forma qiymətləndirilməsidir.


#### Ölçünüü qiymətləndirmək qaydalar

10. 8 kv. futdan (0.74 m<sup>2</sup>) 50 kv. futadək (4.64 m<sup>2</sup>).
9. 4-8 kv. fut (0.37 m<sup>2</sup> - 0.74 m<sup>2</sup>), ya da 50-60 kv. fut (4.64 m<sup>2</sup> - 5.57 m<sup>2</sup>).
8. 2-4 kv. fut (0.18 m<sup>2</sup> - 0.37 m<sup>2</sup>), ya da 60-65 kv. fut. (5.57 m<sup>2</sup> - 6.03 m<sup>2</sup>).
7. 1-2 kv. fut (0.09 m<sup>2</sup> - 0.18 m<sup>2</sup>), ya da 65-70 kv. fut. (6.03 m<sup>2</sup> - 6.50 m<sup>2</sup>).
6. 40-144 kv. dyüm (0.0258 m<sup>2</sup> - 0.0929 m<sup>2</sup>), ya da 70-80 kv. fut (6.50 m<sup>2</sup> - 7.43 m<sup>2</sup>).
5. 20-40 kv. dyüm (0.0129 m<sup>2</sup> - 0.0258 m<sup>2</sup>), ya da 80-90 kv. fut (7.43 m<sup>2</sup> - 8.36 m<sup>2</sup>).
4. 10-20 kv. dyüm (0.00645 m<sup>2</sup> - 0.0129 m<sup>2</sup>), ya da 90-100 kv. fut (8.36 m<sup>2</sup> - 9.29 m<sup>2</sup>).
3. 5-10 kv. dyüm (0.00322 m<sup>2</sup> - 0.0129 m<sup>2</sup>), ya da 100-120 kv. fut (9.29 m<sup>2</sup> - 11.14 m<sup>2</sup>).
2. 2-5 kv. dyüm (0.00129 m<sup>2</sup> - 0.00322 m<sup>2</sup>), ya da 120-140 kv. fut (11.14 m<sup>2</sup> - 13 m<sup>2</sup>).
1. 1-2 kv. dyüm (0.000645 m<sup>2</sup> - 0.00129 m<sup>2</sup>), ya da 140-200 kv. fut (13 m<sup>2</sup> - 18.58 m<sup>2</sup>).
0. 1 kv. dyümdən az (0.000645 m<sup>2</sup>), ya da 200 kv. futdan (18.58 m<sup>2</sup>) qox.




#### Formanı qiymətləndirmək qaydaları


10. Dördbucaqlılar, proporsiyalar 4.25' (129.54 sm) x 5.5' (167.64 sm)-dan kvadrat formaya:




9. Dördbucaqlılar, proporsiyalar 4' (121.92 sm) x 6' (182.88 sm)-dan 4.25' (129.54 sm) x 5.5' (167.64 sm)-a




8. Dördbucaqlılar, proporsiyalar 3' (91.44 sm) x 6' (182.88 sm)-dan 4' (121.92 sm) x 6' (182.88 sm)-a; beşbucaqlılar




7. Dördbucaqlılar, proporsiyalar 2.5'(76.2 sm) x 6' (182.88 sm)-dan 3' (91.44 sm) x 6' (182.88 sm)-ya (şəquli ya da üfüqi) və 1' (30.48 sm) x 5' (152.4 sm) ya da daha qısa üfüqi:




6. Dördbucaqlılar, 3' (91.44 sm) x 9' (274.32 sm) -dan 2.5'(76.2 sm) x 6' (182.88 sm)-ya (şaquli ya da üfűqi) və 1' (30.48 sm) x 6' (182.88 sm)-dan 1' x 5' (30.48 sm) x 5' (152.4 sm) üfűqi:




5. Dördbucaqlılar, 3' (91.44 sm) x 12' (365.76 sm) -dən ,3' (91.44 sm) x 9' (274.32 sm); yumru və beşbucaqlılar:




4. Dördbucaqlılar, şaquli 3' (91.44 sm) x 14' (426.72 sm) -dən 3' (91.44 sm) x 12' (365.76 sm)-yə; aypalar:




3. Üftüqi örökən 20 futdan (609.6 sm) az uzun (proporsiya 1' (30.48 sm) x20' (609.6 sm) amma 6 fut6' (182.88 sm)-dan uzun):



2. Üftüqi örökən 20 futdan (609.6 sm) çox uzun (proporsiya 1' (30.48 sm) x20' (609.6 sm) və ya daha çox):



1. Şaquli yolluq 14 futdan (426.72 sm) uzun (proporsiya 3' (91.44 sm) x 14' (426.72 sm))



0. Şaquli asılmış iplər

## Materiallar

Əntiq xalçaların toxunmasında istifadə edilən materiallar son dərəcə qayğı ilə seçilirdi. Deyilənə görə, yun seçərkən (xüsusiylə də kiçik nümunələr üçün) yaylaqda yağlı quyrıqlu qoyunun boğazının və çənəsinin altından yunu istifadə edilirdi.

II Dünya Müharibəsi zamanı böyük Orta Asiya dağ qoyunları sürüsü ilə gözəl yun dövrü də bitdi. 1920-1960-ci illərə kimi hələ də yaxşı yun tapmaq olurdu, amma xalça toxuyan insanlar varlandıqca onlar öz qoyunlarından qida kimi istifadə etdilər, özləri isə az keyfiyyətli yun idxlə etməyə başladılar. Yunun keyfiyyətinə əsasən, xalçanın



29. At çulu. İpak. Xovsuz. 170x150. XIX əsrin əvvəlləri. Qarabağ qrupu. Azərbaycan. "Azər-İlmə"nin kolleksiyasından.

yaşı və mənbəyi haqqında fikir yürütmək mümkündür. Zərif yun ipək kimi, parlaq və yumşaq olur, amma ağır olur. Bu yun boyağı qəbul edəndə parıldayır və işq saçır. Aşağı keyfiyyətlü yun isə darixdirici və cansız görünür, rəngi pambıq kimi canuna həpdürür. İpək də zərif və ya aşağı keyfiyyətlü ola bilər. Ən yaxşı ipək uclarından deyil, barama silindrinin içindən əmələ gelir. Ucları isə



kolleksiyaçlarının əksəriyyətinin bəyənmədiyi buruq ipək əmələ gətirir. Parlaq və boyağı yaxşı qəbul edən ipək xalça 20-30 il divarda asılı qaldıqdan sonra xarab olan və xalçanın əsasından ayrılan "ölü" ipəyin tam əksidir.

Yaxşı Heriz ipəyində olan keyfiyyətdə ipəklər 10-ə layiq görülür, lakin tezliklə xovları qırılan və ərişi, arğacı pisləşən və qırılan bəzi aşağı keyfiyyətlü türk ipəkləri isə 2 və ya 3 balıq qiymətləndirilir.

Əntiq xalçanın parıldamasının səbəblərindən biri odur ki, həmin xalçanın korşalan, kəsilmiş xov ucları güzgü üzü kimi işığı daha çox toplamaq və əks etdirə bilmək üçün xovu incələnə kimi üstündə gəzilib. 150 yaşı olan, lakin kənardə saxlanıb, heç vaxt istifadə edilməyən xalça illər boyu düzgün istifadə şəraitində saxlanan xalçadan az dəyərə malikdir.



*Materialları qiymətləndirmək üçün qaydalar:*

10. İpək kimi, yumşaq və parlaq, amma ağırlığı və möhkəmliyi var.
9. Bir az qurudur, amma parıltısı və möhkəmliyi yaxşıdır.
8. Qurudur, amma yaxşı parıltısı və boyağı yaxşı götürür.
7. Daha kobud, amma nisbətən yaxşı parıltı; çox möhkəmdir.
6. Orta parıltı, çox möhkəmdir, kifayət qədər quru.
5. Cüzi parıltı; boyağı yaxşı qəbul edir.
4. Cüzi parıltı; boyağı zəif qəbul edir.
3. Xovu dəstə şəklində qopur, əriş və arğacdan ayrıılır; demək olar ki, ölüdür.
2. Cansız və darixdirici; boyağı zəif qəbul edir.
1. Teksturası əzilmiş daş kimi; parıltı yoxdur.
0. Demək olar ki, material yoxdur.



## Nadirlik

Nadirlik və ya müstəsnalıq elə bir təyinatdır ki, kolleksiyaçının xalçanın qiymətini soruşmadan belə əlini cibinə salmağa məcbur edər. Lakin diqqət mərkəzində olan xalça digər keyfiyyətlərə də malik deyilsə, nadirlik yüksək əhəmiyyət kəsb etmir. Bəzi nümunələr o dərəcədə çirkindirlər (xoşagəlməz) ki, sadəcə oxşar nümunələr çoxdan aradan çıxıqları üçün onlar nadir sayılır.

Bəs, nadirlik necə qiymətləndirilir? Pazırık xalçası da 10 balla qiymətləndirilir, Ərdəbil xalçaları da; amma onlardan iki ədəddir. Əhəmiyyəti xalçalar çox zaman cüt və ya demək olar ki, cüt toxunurdu. Amma bu cütlik onların nadirliyinə dələlet etmir. Xalça heç bir zaman satışa çıxarılmayıbsa, ona nadirlik üçün 10 bal verilir. Nadirlik eyni tipli və keyfiyyətlü xalçalarla əlaqədə nadir deməkdir. Demək olar ki, bütün əntiq xalçalar nadir sənət əsərləridir və onların tam duplikatını tapmaq mümkün deyil.

32



31



30. Xalça. Yun. Xovlu. 268x157. XVIII əsr. Quba qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

31. Xalça. Yun. Xovlu. 160x90. XIX əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

32. Xalça. Yun. Xovlu. 183x147. Qarabağ qrupu, Azərbaycan. XVIII əsirin sonları. Şəxsi kolleksiyadan.

33. Xalça. Yun. Xovlu. XVIII əsr. Quba qrupu. "Metropolitan İncasənat Muzeyi", ABŞ.

33



*Nadirliyi təyin etməyin qaydaları:*

10. Demək olar ki, heç vaxt tapılmır.
9. Çox nadir hallarda rast gəlinir, təxminən 10 ildən bir.
8. Nadir hallarda, təxminən 5 ildən bir rast gəlinir.
7. Rast gəlinir, amma tez-tez yox; təxminən 2 ildən bir.
6. Arabir rast gəlinir; təxminən ildə bir dəfə.
5. Nisbətən adı; ona oxşar nümunələri ayda bir dəfə görmək olar.
4. Adı halda görmək olur, amma tapmaq üçün 1-2 həftə gözləmək lazımdı.
3. 4 ilə 2-nin arasında.
2. Tez-tez rast gəlinir, amma hər gün yox.
1. Hər gün rast gəlinir.
0. Xahişlə və ya sıfarişlə hər hansı dilerdən asanlıqla tapmaq olar.

Vəziyyət Şərq xalçaları ilə məşğul olanlar-xüsusi ilə Avropa və İran dilerləri tərəfindən yüksək qiymətləndirilir. Görkəmsiz xalçalar mükəmməl və ya demək olar ki, mükəmməl olarsa, yüksək qiymət alırlar. Mükəmməlliyi təyin edən ideya bəzi dilerlər üçün gülinç səslənən şərtdir; digər dilerlər isə xoşbaxlıkdən daha realist olurlar. Əntiq xalçalarda adətən qara, qəhvəyi, bəzi yaşıl və bəzi qırmızı rənglər çat kimi ilmaya töküllüb və 3 ölçülü (3D) effekt yaradıb. Bu vəziyyət köhnəlməkdən deyil, minerallardan və bitki boyalarından yaranır. Bəzən dilerlər bu xalçaları "mükəmməl" olma-dıqları üçün qəbul etmirlər, amma kolleksiya-

34



35

çι üçün bu xalçalar mükəmməldirlər. Kimsə köhnə xalça almaq istəyirsə, xalçanın baxanda göz oxşaması üçün kifayət qədər fiziki sağlam olub olmadığını bilmək lazımdır. Əgər elə deyilsə, onun uğurla təmir edilə biləcəyi suali ortaya çıxır və əgər belədirse, onu saxlamağa dəyərmi?!

Narahatlıq yarada biləcək dərəcədə çox əldən düşmüş xalçalar bəzən yaxşı vəziyyətə gətirilə bilir. Ümumiyyətlə, vəziyyəti çox pis olduğundan bədiiliyi də pozulan xalçalardan uzaq durmaq lazımdır. Hansı xalçanın uğurla bərpa ediləcəyini tez öyrənmək mümkün-dür. Xovsuz, zərif toxunmuş, ərişi və argacı görünən xalçalar adətən bərpa olunmur. Oxşar vəziyyətdə olan, kobud toxunuşlu nümunələr çox zaman ekspert bərpaçı-usta tərəfindən gözşəyan xalçaya çevrilə bilər.

Ərazinindəki bərpaçıları təyin və hansi nümunə üzərində kimin daha yaxşı işlədiyini öyronin. Yaxşı olardı ki, bərpaçının gördüyü işlərin nümunələri ilə tanış olasınız, mümkün iş haqqında bəzi təxminləriniz olsun. Qiymətlər kəskin şəkildə fərqli ola bilər və bərpanın keyfiyyəti həmin əsərin keyfiyyətindən asılıdır. Yanşamalardan biri də xalçaların bərpasını özünüzün öyrənməyinizi dəstəkləyir. Beləliklə, siz bərpanın uğurlu alınub-alınmayaqاقığını, təxminən nə qədər vaxt aparacağıni qiymətləndirə bilərsiz. Xalça bərpası ilə bağlı yersiz müəmmələr möv-



36

34. Xalça. Yun. Xovlu. XIX əsr. Naxçıvan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.  
35. Xalça (fragment). Yun. Xovlu. XIX əsr. Şirvan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.  
36. Xalça. Yun. Xovlu. XVIII əsr. İrəvan qrupu. Şəxsi kolleksiyadan.

cuddur. Bərpaların çoxu çatin deyil və peşəkar bir bərpaçının məsləhəti ilə, siz xırda bərpa işlərini özünüz də edə bilərsiniz.

Rənglərin seçimi düz və yenidən toxunuşun keyfiyyəti sadəcə səmərəli olduğu halla müqayisədə əgər yenidən toxuma yüksək keyfiyyətdədirsa, lakin bərpaçı rəngi zəif seçirə, bərpa əsərin bədiiliyinə xələl gətirə bilər. İş başlanğıcından sonra, bərpa zamanı əsərə baş çəkmək və bütün meyarlara uyğun gəldiyindən əmin olmaq lazımdır.

Biz vəziyyətin mükəmməliyinə qarşı çox tələbkər olan xalçaçılara rastlaşmışq ki, onların xalçalarının heç birinin yaşı 70-dən və ya 80-dən çox olmayıb. Digər taradən, elələrinə də rast gəlmışq ki, vəziyyətə heç bir maraqları olmadıqdan xalçalarının 90%-i xoşagəlməyən və uğurlu bərpası mumkunsuz vəziyyətdə olublar. Biz ortaq yol seçməyi məsləhət görürük. Sənət Kategoriyası və Kolleksiyanın Xalça İndeksi nə qədər yüksək olarsa, vəziyyətlə bağlı yaranan problemlərə bir o qədər dözmək mümkündür. Xovu, bir qayda olaraq, qısa olan xalçalar, xovu bəzi yerlərdə çox hündür və bəzi yerlərdə yeyilmiş vəziyyətdə olanlardan üstündür. Qədim xalçalar çox zaman qeyri-bərabər şəkildə yeyilirlər; burada "necə qeyri-bərabər?" suali yaranır. Öz-özünüza sual edin: əsər hələ də canlı və xoşa gələndirmi? Bəzi xalçalar yanlış-



37. Xalça. Yun. Xovlu. XIX əsrin sonları. Qazax-Borçalı qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.

#### Vəziyyəti qiymətləndirmək üçün qaydalar:

10. Tam, ya da demək olar ki, tam xov (Xovu heç bir zədə almayıb, yeyilmayıb); kənarları və ucları heç bir zədə almayıb; Orijinal vəziyyətindədir və ya orijinala yaxın vəziyyətdədir.
9. 5%-dən az bərpa; əla xov- əla bərpa.
8. 5% - 10% bərpa; əla bərpa- xov qısa, lakin hamar.
7. Xov bərabər şəkildə yaprıxib; çox qısa xov; xalça çox xoşagələndir.
6. Xov ilməyə doğru aşağı (xov tam oturub, ola bilər ki əriş və arğac görünüşün); 10-20% bərpa; demək olar ki, təmirdən sonra əriş və arğac görünür.
5. Xov qeyri-bərabər şəkildə yaprıxib, amma naxış və rənglər göz oxşayır; əriş və arğac nəzərə çarpan dərəcədə görünür.
4. 40%-dən çox bərpa; xalça xoşagələndir.
3. Naxış görünür, amma hardasa xoşagələn deyil; bərpası üçün çox əmək sərf olunmalıdır.
2. Naxış seçilir (görmək olur, bilmək olar), amma təmir oluna bilmir.
1. Daha çox əriş və arğac görünür; naxış demək olar ki, seçilmir (ayırd etmək olur, bilmək olmur)
0. Döşəmədə qırılmış cirkli sap qalıqları.

istifadə nəticəsində məhv edilir; digərləri yalnız ciddi zədələnlərlər. Pis təmir olunmuş (yamanmış) xalça heç təmir olunmamış xalçadan daha az arzuolunandır; çünkü xalçanın lazımi qaydada bərpa olunması üçün pis təmir işi aradan qaldırılmalıdır.

Ümumilikdə fragmentlər və ya kəsilmiş xalçalar əsər qeyri-adi olmadığı təqdirdə ciddi kolleksiyaçı tərəfindən alınmamalıdır. Əgor parça uğurla ayrlıbsa, xüsusi nadir və ya arzu olunan bir növün füsunkar nümunəsidirsə, alına bilər, lakin xalçanın bütöv formasının qiymətinin bir hissəsi ödənilməlidir. Əgor xalça tamamilə əriş boyunca kəsilibsə və yenidən tikilibsə, onun qiyməti əsərin tam qiymətinin 20-30%-ni təşkil etməlidir. Əgor sadəcə kiçik bir haşıya çatışmur-

sa, qiymət təxminən 50% təşkil etməlidir. Əgər xalça arğac boyunca kəsilib və yenidən tikilibsə, ya da qıraq əsas və kiçik haşıyalar çatışmur-sa, onun qiyməti 20% təşkil etməlidir. Xalçanın içərisinə doğru 1/3 az uzanan balaca əriş kəsikləri qiyməti təxminən 80 %-ə qədər azalda bilir. Əgor kəsiklər 1/3-dən daha çox xalçanın içina doğru uzanırsa, onun qiyməti 60% olmalıdır. Əslində zədəli və ya kəsik (fragment) xalçalarla bağlı qərarla üzərəşməmək yaxşı olardı.

Xalçanın vəziyyəti ilə bağlı rəqəmlər qiymətləndirmə təyin edərkən, 10-u o vaxt verin ki, vəziyyət lazım olduğu dərəcədə xoşagələn olsun. Növbəti cədvəl sizə artıq aldığınız və ya almaq istadiyiniz nümunənin vəziyyətini dəyərləndirməyə kömək edəcək.





## Peşəkarlıq

Dilerlər tərəfindən hər hansı bir xalçanın dəyərini təyin etmək üçün uzun zaman işlənmiş üsul bir kvadrat dyümə düşən ilməleri saymaq və toxunuşun incəliyinə münasibətdə ödəniş etməkdir. Bu texnikanı sənət xalçalarına tətbiq etmək rəsm əsərini bir kvadrat dyümə düşən firça zərbələrini saymağa bənzəyir. Bir çox böyük rəsmlər (məsələn, Van Qoqun əsərləri) elə kobuddur ki, adam onun bıçaq palitrası ilə işləndiyini düşünür. Digər rəsmlər (məsələn, Pol Klinin əsərləri) isə kiçik, nacib bir firça ilə çəkilmiş əsər təssüratını yaradır. Bəzən toxunuşun zərifliyi peşəkarlığın keyfiyyətini göstərir, amma bu qüsursuz qayda deyil. Peşəkarlıq toxunuşun zərifliyi kimi deyil, ümumi kateqoriya kimi düşünülməlidir.


Peşəkarlıq ilmə sayı ilə bərabərləşdirən ənənəvi üsula güzəşt kimi, biz həm keyfiyyəti, həm də toxunuşun zərifliyini qiymətləndirmək üçün qaydaların daxil etmişik. Hər bir cədvəldən əldə edilmiş rəqəmləri əlavə edərək və onu 2-yə bölrək, biz ümumi peşəkarlıq üçün orta qiymət əldə edirik. Əgər biz 10-u yalnız bu cür qeyri-adi zərifliyə malik tekstillərə təyin etsəydi, çox az sayda buna layiq olardı. Daha ağıllı yanaşma xalçanın çox zərif, zərif və ya kobud olduğunu təyin etməkdir.

Umumiyyətlə, bir sənət nümunəsi kimi, xalça toxunuş zərifliyi ilə nisbətdə cazibəni artırır. Lakin çoxlu sayıda zərif toxunuşlu xalçalar kobud xalçalardan aşağı Sənət Kateqoriyası dərəcəsi əldə edir və keyfiyyəti yalnız toxunuşun zərifliyinə görə ölçənlərin təkidiñə baxmayaraq, daha az rəğbat qazanırlar.

Toxunuşun keyfiyyətini yoxlamaq üçün qaydalar:

10. İlənlər hamar və möhkəm; hədsiz six toxunuş və ya daha kobud toxunuş ola bilər.
9. İlənlər çox az nahamar, lakin möhkəm.
8. İlənlər çox az nahamar və çox az boş (toxunuş sıxlığı cüzi az).
7. İlənlər hardasa qeyri-hamar və çox az boş (toxunuş sıxlığı cüzi az).
6. İlənlər yetərinçə qeyri-hamar və çox az boş (toxunuş sıxlığı cüzi az).
5. İlənlər yuxarı və aşağı; hardasa boş; onları bağlamaq üçün müxtalif gərginliklərdən istifadə edilib (bəzi yerlərdə six toxunub, bəzi yerlərdə boş)
4. Xeyli boş; İlənlər çox nahamar.
3. Qıraqların və ucların işlənməsi səliqəsizdir; boş (boş toxunuş), kobud tekstura.
2. Çox boş (toxunmuş) ilənlər, nahamar, kobud.
1. Çox kobud, nahamar, bəsit; boş toxunub
0. İp qalağı; düyünlənmiş

38. Xalçanın arxa hissəsi (fragment). "Əjdahaltı". XIX əsr. Şirvan əgrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.



Toxunuşun zərifliyini yoxlamaq üçün qaydalar:

10. Çox zərifdən hədsiz zərifdək.
9. Zərif
8. Qədərincə zərif
7. Hardasa zərif
6. Orta tekstura
5. Cüzi kobud
4. Orta kobud
3. Kobud
2. Çox kobud
1. Hədsiz kobud
0. Toxunuş yoxdur

## Xalça indeksinin istifadəsi

Kolleksiyaçının Xalça İndeksi "müəyyən bir xalçanı almağa dəyər!" qərarını verərkən faydalı olabilir. Aşağıdakı illüstrasiya bizim Viktoria və Albert Muzeyindəki məşhur "Ərdəbil" xalçası üzrə qiymətləndirməmizi göstərir. Bu xalçanı məşhurluğuuna görə seçmişik. O, İndeksin necə işlədiyini aydın göstərməlidir.

- Rəng (COLOR - Co): Keyfiyyət o qədər yüksəkdir ki, biz ona 10 veririk; amma xalçada tünd rəng üstünlük təşkil etdiyinə görə istifadəsi bir az yaxşılaşdırıla bilirdi; bələ ki, biz ona 8.2 veririk. Orta qiymət 9.1-dir.*
- Yaş (AGE- Ag): XVI asr xalçası olduğu üçün 10-a layiqdir.*
- Naxış: (DESIGN – De): Çox gözəl işlənmiş naxış gərgin və statik olmasa da, naxışı çox sıxdır və qənaət çatışmazlığı var. Biz ona 8.3 veririk.*
- Törəmə (BREEDING – Br): Törəməsinə sadıqdır, 10-a layiqdir.*
- Əhəmiyyət (IMPORTANCE – Im): Tarixi nöqtəyi-nəzərdən xalça son dəracədə əhəmiyyətlidir - 10. Onun bədiiliyi hardasa əhəmiyyətlidir və 7.3 alır. Onun simvolikası bəzi əhəmiyyətlili cəhətlərə malikdir və biz ona 6.2 veririk. Üçündən on böyük qiymətləndirmə 10-dur və ona görə də ümumi 10 alır.*
- Ölçü və forma (SIZE AND SHAPE – SS): Ölçüsü (17'6" x 34'6") – saray və ya məscid döşəməsi üçün münasibdir, kolleksiyaçı üçün nisbətən böyükdür və bu kateqoriyada o, "0" alır; lakin proporsiyalar çox yaxşı olduğundan, o "8" qazanır. Orta qiymət 4.0-dir.*
- Material (MATERIAL - Ma): Materiallar əladır - 10.*
- Nadirlilik (RARITY - Ra): Yalnız iki nümunə məlumdur, demək olar ki, oxşardırlar; 10-a layiqdir.*
- Vəziyyət (CONDITION - Cd): Seyr etmək xoş olsa da, "Ərdəbil" dəfələrlə yamanıb və bərpa edilib: ona görə də 6.5 alır.*
- Pesəkarlıq (WORKMANSHIP - Wo): Peşəkarlığın keyfiyyəti o qədər yüksəkdir ki, biz ona 10 veririk. Qeyri-adi zərifliyi 10 balla qiymətləndiririk. İkişini toplayaraq, alınan cəmi 2-yə bölündə ümumi 10 alınır.*


"Ərdəbil" Kolleksiyaçının Xalça İndeksində belə görünür:

Co	Ag	De	Br	Im	SS	Ma	Ra	Cd	Wo
9.1	10	8.3	10	10	4.0	10	10	6.5	10

Bu rəqəmlərin cəmi 87.9-dur. Bu "Ərdəbil" kimi çox arzu olunan bir əsəri ifadə edir.

Adətən kolleksiyaçı Kolleksiyaçının Xalça İndeksinə Sənət Kateqoriyasından yuxarı dəyərləndirilməklə başlayacaq. Lakin vaxtaşırı siz Kolleksiyaçının Xalça İndeksinə və nisbətən aşağı Sənət Kateqoriyasına malik xalçaya rast gələcəksiz. Digər tərəfdən, bunun

əksisi ilə üzləşmək çox çətindir; yəni, yüksək Sənət Kateqoriyasına və aşağı Kolleksiyaçının Xalça İndeksinə malik xalça. Birlikdə bu iki qiymətləndirmə sistemi bir-birini tamamlayır. Lakin siz yalnız bir sistemden asılı olsanız, onda Sənət Kateqoriyası daha etibarlıdır.



39. Xalça. "Şeyx Səfi". Yun-ipak. Xovlu. 1050x530.  
XVI əsrin ortaları. Təbriz qrupu. Azərbaycan. "Viktoria və Albert" Muzeyi (İngiltərə)